



Polisler məşinləri saxlayırdılar ki, şohidənin Allah dərgahına aparıldığı yol açıq olsun. Şohidəni Təzə qobırışına - Fəxi xiyanətənə apardılar. Turqu mözərligə qatanda, anasının qəbi həstəndən bir dəsto qızıl gül görədi. Dərhal urayı güzildi. Anladı ki, bu gün ləllər Reyhəndir. O, hətta ordu olanda da, Turquun anası Aybiyakoy al-qurruzı günəşini təqrib etti.

Turqu güləri qoydu, dünən gözəli anasının kinəsi öpüd, "Quran" oxuyub "Sabis-kar"dan çıxdı.

Reyhanın gülərini gələndən sonra, bütün cismi təmər oldu. Hiss etdi ki, maşının rulunu tutan təllər olsı.

Mən kənə pənah gotirdiyi Allah'a yalvarın - ki, Reyhanı əmründən alb, qoy yaddaşından da alısn.

Ancıq qolub inildi.

Turqu məsini saxladı, pəncərələrini açıb, sığarət yandırdı.

O vaxt Reyhan da, Ramiz da, Mələk də Turquyla bir simföno oxuyurdı. Reyhanın da gözələrən olduğundan, hamı onu Turqu-la qəbum bilirdi. Onda Reyhan Turqula Həson Hüseynilin kürslər haqqında söhbət edirdi.

Ertəsi gün Turqu Həson mülliəmin ofisi-ne geddi. Həson mülliəmin ofisi-sindəndən iclas qurtaran kimi, dərhal onun yanına keçdi.

- Eşidirəm, balaca.

- Mənum admı Turqturdur. Ancaq mənim no anam, no do anam var.

- Ancaq men sağa kurs programını bili-rəm. Mon Ramizlə, Reyhanla bir kürsədə oxumaq istəyim, qulcuq olmaq istəyorum. Mən heç kimi yoxdur. Ona qırmızı kom-pütər, ham da ingilis dili kursları secdim - böyük-böyük dedi Turqu. Özüm da evimizin yanındakı rus möktəbinde oxuyurum. Siz manı xuxan kuraq qubul edarsınız?

- Əlbotto, bala. Mülliəmlərin səndən rəzidir.

Sənət Həson mülliəm bir ingilis qadınını və bir da bəstəboyu bigi kışını çağırıb, onlara təqrib qıldı. Cuma mülliəmin Turquun kom-pütər, miss Şeyla ingilis dili mülliəmlərə dəldi. Elə həmin gün Turqu dərsəndən sonra Reyhanla birgə kurşarda oxumğa başla-di.

Turqu anasına görə aldıq pensiyasından har yəz 50 manat qırqə qoyurdu ki, özüne uucz qymato heç olmasa İsləməni kompüter, inglésndən dərs vasitəsi olıb.

Cox vaxt bu vəsaitləri Həson mülliəm ona pulsuz verirdi. Turqu bi qayğıdan ustunda, alışmışdır ki, əchitçaların özü ödösün. Hor fətə anasının ustunu gedəndə, ürəyində onnan danışır, üyurları barədə ona-sanki hesabat verirdi. "Mon güclü adam ol-a-can" - yəridi beynində.

Bir dafta Cuma mülliəminin yanında kimso özüne tozo kompüter alırdığı, köhnə-sini satmaq istədiyi dedi. Turqu onu İsləməni kompüterini alırdı sevinçsiz kom-pütər birgə anasının ustunu getdi. O, anasına Reyhan bərədən dərhal - elə bil onun ru-hundan xeyr-dü alacağdı.

Turqu məktəb gedəndən sonra, kürsələrə dəndən idah edə bilmədiyi sevinç cülgəyin di qolbini.

Artıq 11-ci sinifdə oxuyunda TurquIELTS programını verdi ve Amerikanın Av-gopannan an müfüzü Universitetindən qubul olunmaq şansı qazandı. Məktəbdo də, kursda da qızlar ondan özünü çıxardı. Ona ozlıri-nın aralarında Burak Özevini deyirdilər.

Turqu, doğrudan da bu müşərət turk aktiv-yoruna oxşaydı. Cox oxşaydı. O, artıq kür-cəde heç kimin ziblini dəymirdi. Institut tə-ləblərinin ingilis ziblini kurs işləri yaxırı, pul alındı. Yəno pəltarlarını 3-4 manata se-kondhondan alındı. Qazandıq pulu dollarla cəvibr Amerika üçün saxlayırdı. Bilirdi ki, onun güvən yoxdur. Həson mülliəm de-yirdi ki, son münkəm olan yüksək balı toplayıbsın. Sənət universitet özü töqəd ve-rəcək. Turqu sevinirdi.

Bir dəfə məktəbdən çıxanda, Rey Bred-berinin kitabını Reyhana uzadanda, olin onun olin toxundu, Turqu olin çəkədi. Bədənindən bir qığlıcmı keçdi. Eyni vəziyyəti Reyhan da yaşıdı.

"Bu no xoşbəxtlikdir, Allah. Bu sevgini mono çox görə, Allahım".

Ulu Yaradana yalvarırdı Reyhan.

"Yer üzündə möcüze varmış".

Cox sükr Allah, mono da bu möcüzəni hiss etməyi qısmət eldin - düşüncəndür Tur-qu.

Onlar Xan bağımız getdilər. Burda demək ol ki, adan yox idi.

Turqu onu qucaqladı və ilk dəfə öpdü. İkisiniñi da başı gicəlləndi. Turqu elə qırmızı kimi kariq artıq onun da qanadları var vo o özü bəla hiss etməndən Reyhanla birgə somaya qalxaqac.

Onları polis noforinin səsi qaytardı ger-chüküy:

- Uşaqlar, qaydın evləriniz. Artıq ax-samdır.

Onarkardan çıxdılar. Reyhanı oli Tur-qutun elində idi.

Sonra restoranın birində Turququlının sinifin buraxılıq gecəsi oldu.

Reyhanın atası, möctəbin tarix mülliəmini İqlab mülliəni, də direktör, dərhis müdürü, sinif rohbarı da gölmüşlər restoran.

Həm isti, hom da kədərli bayramı idi. Ramaz Mələkə "Uzandır" oynadı.

Turqu sintezator çalana "Kumparsita" tanquşusun sıfaris verdi vo Reyhan roqəs do-vot etdi.

Onlar artıq no müsəni, no restoran hiss etmirdilər. Hər ikisinə elə golordi ki, Yer kür-rosi müşhövdən çıxdı vo onlar yerlər birgə gəyo uğurlar.

Birdən Turqu İqlab mülliəlimin səsini eşidi.

- Reyhan, Reyhan, hardasan?

Turqu bütün damır ozolozye çevrilmiş cismi, qolları, sənki plastişindən düzəlmüş kimi-əri, yunsaldı.

İqlab mülliəni, hətən neşni işlərən altında qızımlı doğaldıran qanadıqını gördü. Hor seyi anlaçı.

- Son, oclaf goda, zibil daşıyan, bir do monim qızımnı həndəvarın gılson, sonin başını özüm kəsəcəm, əldürəcəm sami, bili-

- Turqu diñz onun qabığına getdi.

- Öldür məni. Mən ölüməm istiyirəm.

Kisi Turquun ustunu golondo onun qo-lundan tutdular.

İqlab mülliənil qeyzlo qızına baxdı.

- Conq. Sonnən sohbatom evo qalıns.

Dərhal atınnasına dediyi işləd. Anasının ağlaması goldı gözərlərin qonşuruna. Turqu atınnası birda gəromdi. O, toza aylısolu-Rusiyaya köçdü. Ondən ənənəvi biznesi var-dı. Bir da atınnasını dəysəndən artıq işləttilər.

Vossalam. Turqu maqnitofonun duyma-sını basdı - Alim Qasimovun dilməyənən - Reyhan da xoşayrırdı Alim Qasimovu Çroyı qızıldı. Artıq 17 idir Reyhan görür.

Buraxılıq gecəsindən sonra, ertəsi gün Reyhan onun yanına goldı:

- Mon sonsuz yaşamaq istəmərim, sonsız yaşamaq mono zülüm olacaq.

- Mon da sonsuz yaşaya bilməyem. Mono möhvələr - Amerikaya gedim, bir il-ən sonra sona yanişəməcəm. Son xarici pasportunu düzəlt.

Reyhanın üzündə şaplaq yerləri vardi. Dədələrə qısaqlaşdı. Turqu onu öpüd.

- Mon bərkədən.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

Turqu onu qucaqladı, onun nofisini elo bil öz ciyərlərinə çökirdi. Torpaq onların ayaqları altında getdi, göy flərində. Hor ikisi pəltarlarını soyundı.

28-30 ←

Ukraynalı qadınla Qotordo tanış olmuşdu. Çok cazibedardı. Ancaq onun ori, usaqları vardı.

Londonda heç kimlə daimi münasibət saxlamırırdı. Düşünrüd ki, təki cismi rahət olsun. Bir dö ki, bu qadınların onun qolbinə çülgəməş tonhalığını ediridilər.

Londondan Bakıya qayıdında karantindən sonra Bakıda ki evinə getmek istəmodi. "Hilton" otelində bron elədi.

Düşündü ki, Bakıdakı evində onu gözlöyən yoxdur.

Yeno Gonco Ramizgil var, özünün isti evi var.

Turqu bağın solqoş-sahmanna baxmaq üçün, evin kombsinində fasılısol islaməsi, 6 metrlik carhovuzun suyunun vaxtı-vaxtı dayışdırılmışlı, xlorlanması üçün hor ay Ramizo 500 dollar pul göndərirdi.

Keçən il qışda evinə golondo Turquut qohor boğurdur, "kas anam görəydi". Toza düzəlmış kitab rofino Ramiz balaca gümüş sinini və Həzər Olinin şəkili qoymuşdu. Başda divarın Turquutun anası Aybikə xanımın şəkili vurulmuşdu. Turqu Reyhanı fliklədi. Sanki ürəyi doğram-dögəmələb, qanı ollorlara, ayaqlarına, bütün vücuduna töküldürdü.

Turquut bilirdi ki, Reyhanın ori 2016-ci ilde vəfat edib. İndi o, 7-8 yaşlı oğlunu tək boyıldır.

Molok dedi ki, Reyhan dörsən olavo repititorluq da edir - evdə usaq hazırları. Atası holo do məktəbədə işləyir.

Amerikada olanda Turquut ona zong edirdi, Reyhan cavab vermirdi.

Ona Ramiz dedi ki, Reyhan nisanlanıb, toyu olasıdır.

onda Turquut bütün gecəni yatmadı. Sohoro yaxın yuxusunda gördü ki, hansısa commonlikdə Reyhanla üzənlərlə, onları saçları bir-birinə qarışır.

Yox... - o artıq özü adıman arvadı olacaq. Ona məktub yazmaq, danışmaq biqeyrotluq olar.

Ancaq olı golib telefonundan onun nömrəsini silmədi. Bu nömrəni hor dofo görəndə ürəyi gizildiyirdi.

"Hilton" otelində o, yeni işçi komandasının üzvləri ilə görüşürdü. Onlar tanış idilər. Hamisi Turquut yeni vəzifəsinə uğurlar dildi. Yaxındakı masanın arxasında iki qadın oturmusdu.

Şam yeməyi başa çatanda, Turquut ofisianta 50 dollar pul verdi.

- "Qarasaq qadına deynən yarım saatdan sonra monim otığında olsun".

- Baş usto.

Turquut otağına qalxanda, qadın artıq onu gözlöyirdi. Turquut qapını açdı, qadını qabağı saldı. Qadın dorhal soyunmağa başladı.

Restoranda neon işıqlarının altında o bu qadının simasını doğru-düzgün görməmişdi. İndi qadına baxanda iyrənməyə bənzərən bir his keçirdi.

Qadının bütün vücudu elo bəl silikondan idi - döşləri, dəagli, qası da tatu idi.

Turquut ona 100 dollar verib - mon yorulmuşam, son get, - dedi.

Qadın pulu götürüb, dorhal geyinib otadan çıxdı.

Sohori gün Goncoyo yola düşdü. Turquut 17 il idi ki, Reyhanın sosini eşitmirdi, onu görməyo qorxurdu. Görəməmək do möşqəqtı idı. Londondan Bakıya ugunda toyyarədə yətdi. Yatanda yeno de dofolorlo gördüyü yuxunu gördü - onların saçları bir-birinə qarışır. Yuxudan oyanmaq istəmirdi. Ancaq oyandı, sonra karantino salırdı, sonra evinə yox, "Hilton" otelində getdi. Sonra Goncoyo yola düşdü, Goranboyda hospitalda qardaşı Sorxana baş çökdü, anasını ziyan etdi. İndi evinə çatmaqə az qaldı. Turquut evlərinə çatanda Ramiz, Molok, usaqları, Pori xala onu darvazanın yanında gözlöyirdilər. Həmçümlə görüsüb-öpişindən sonra, içarı keçdi Turquut.

- Bu no gözlilikdir, Allah, sonin böyüküyüne şükr! Kaş anam evdə yaşaydı. Motboxdan yarpaq dolmasının otri golirdi.

Keçən golişində, Ramiz Turquuta 20 min pul uzadı.

- Son verdiyin pul çox idi, qardaş. Öz halal pulunu özünə saxla

H
E
K
A
Y

MƏNƏ BİR NAÇIL DANIŞ

- Bilirson, o pula Xaçbulaqdan 20 sot torpaq al, yarısı sonin, yarısı monim. Evin ikisini do - sono do, özümu do man tikdiricom.

Heç bir ay keçməmiş Ramiz ona zong etdi.

- Xaçbulaqdan 20 sot torpaq aldım.

- İnşallah yaya kimi tikdiririk.

Turquut gözü rofə qoyulmuş balaca gümüş siniyi sataşdı. Qalxb onu olino aldı. Nodonso, gözlərinin qabağına günoş şüäsıyla oynayan beşikdəki qız geldi. Onun da adı Aybiko idi.

Sonra Molok süfrəyə dovgə gotirdi. Turquut nə qodər arzulamışdı bu yeməkləri...

Şəmdan sonra qadınlar süfrəni yiğişdirib, qabları yerba-yer edib evlərinə getdi.

Turquut Ramizlə tok qalandı, - Reyhandan daniş, qardaş, - dedi.

- Cox loyagotlı insandır Reyhan. Keçən dofs bizo gələndə ona dedim ki, son bir 10 günlük Goncoyo gələcəkən, həmisiq Azərbaycanaya qayğıdaşsan. Ağappaq oldu yazıq. Molok ona güləb verdi içməyo.

Talehər ikinizi intahana çəkdi.

Reyhanın Nicat adlı çox ağılı oğlu var.

- Neço yaşı var usağı?

- 8-9 yaşlarında olar. Neço il onların usağı olmadı.

Turquut siqaret yandırdı. Sonra qodohlərə araq süzdü.

- Möhtəşəm qolobimiz şorəfinə.

- Amin.

Sonra Ramiz qodohlərə araq süzdü.

- Sonnon Reyhanın şorəfinə, qardaş. Allah sizi bir do ayırması bir-birinizdən.

Ramiz pencəyinə cibindən şəkil çıxardıb Turquuta uzatdı

- Reyhanla oğlu vo Molok.

Şəkil Turquut ollorunu yandırırdı elo bir. O, gözlərinin Reyhanın şəklinən çəkə bilirdi - şəkildəki Reyhan kamıl gözəlliyi malik bir qadın idi. Oğlu da bir az Reyhana oxşarırdı

- Mət getdim, qardaş, - dedi Ramiz vo getdi. Turquut Ramizin sosini, sənki eşitmədi.

Turquut Reyhanın telefonunu açdı.

Reyhan onun sosini dorhal tanıdı. Əsməyo başlandı.

- Mon golmışom. Mon soni aparmağa goldim - Turquutun səsi tutulurdu...

- Eşidirson? Soni aparmağa golmışom. Nicati da balam ki mi böyüydəcom.

Reyhan ağlayırdı.

- Eşidirson, ağlama.

Lakin hor iki anlaştı ki, onların birgə gedəcəyi uzun ömr yolu bir de ayrılmayacaq. Onlar holo bilmirdilər ki, bu yolda onların ömrüllərinin bozayı Aybikə adlı qızları olacaq. Vo bu qız da körpöklikdə gümüş şüalanıyla oynayaq.